

T.ü.f.d., dosent Bəhramov Cəbi

BAKİ NEFTİ VƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN SİYASİ TALEYİ

Açar sözlər: Bakı nefti, AXC-nin siyasi taleyi, neft şirkətləri

Key words: Baku oil, political destiny of the ADR, oil companies.

Ключевые слова: Бакинская нефть, политическая судьба АНР, нефтяные компании.

XIX əsrin II yarısı - XX əsrin əvvəllerində Şimali Azərbaycan iqtisadiyyatının əsasını heç şübhəsiz ki, neft sənayesi təşkil edirdi. Bu da səbəbsiz deyildi. Çünkü, məhz bu dövrdə Rusiya imperiyasının müstəmləkəsi olan Şimali Azərbaycanın Bakı şəhəri 1872-ci ildə çar hökumətinin qərarı ilə 1807-ci ildə neftlə bağlı tətbiq edilən iltizam sisteminin ləğvindən sonra neftçixarma işinin mərkəzinine çevrildi. Neftli torpaqlarının müsədəri (hərrac və ya aukciona çıxarmaqla - C.B.) yolu ilə satışının təşkili çox qısa bir müddət ərzində buraya çox böyük miqdarda daxili və xarici kapitalın axınına səbəb oldu. 1873-1898-ci illər ərzində Bakı neft sənayesində Azərbaycan milli kapitalının H.Z.Tağıyev, A.M.Naqiyev, A.M.Muxtarov, A.Ş.Əsədullayev, İ.Hacinski, Aşurbeyovlar qardaşları və başqları ilə yanaşı, Avropa və Çar Rusiyası kapitalının Rotşild, Nobel qardaşları, Ceyms Vişau-nun başçılığı ilə Britaniya kapitalının təmsil olunmuşdu. Büyük Britaniya kapitalının nümayəndələri 1885-ci ildə Bakıya gəldikdən sonra burada yeni sahmdar cəmiyyətləri yaratmaqla bərabər, onlar hələ də neft müəssisələrinin alış ilə məşğul idilər. İngilis kapitalı burada bir neçə maliyyə qrupları təmsil edirdilər. Bu qruplardan birinə Böyük Britaniya Bankının direktoru E.Hubbard, digər qrupa isə A.Styuart və F.Zeyn başçılıq edirdi. E.Hübbartin rəhbərlik etdiyi qrupa H.Qladston, D.Kiston, C.Mur, V.Conson, K. və V.Vernerlər daxil idilər və onlar Azərbaycan milli kapitalının tanınmış nümayəndəsi H.Z.Tağıyevdən kerosin yağı, sulfat turşusu istehsal edən zavodu, neft kəmərini, neftdaşıyan donanmanı, dəmiryol sistemləri parkını və neft kerosin anbarını 5 milyon rubla satın almışdır. Qeyd etmək lazımdır ki, iltizam sisteminin ləğvindən sonra neftlə zəngin sahələrin böyük hissəsi rus, yəhudi və erməni kapital nümayəndələri tərəfindən elə keçirilmişdi. Bu dövrdə neftli torpaqları olan şəxslər içərisində yalnız H.Z.Tağıyevin adı var idi [11, 282].

Avropanın başlıca işə Nobel qardaşlarının təmsilində artıq 1873-cü ildə neftli torpaqlarının hərrac satışında iştirak edərək Balaxanı, Sabunçu və digər ərazilərdə neftli torpaq sahələri almışdı. Neftli torpaq sahələrinin hərrac yolu ilə satışından sonra Bakı neft sənayesində neftin çıxarılması, emalı, satışı, daxili və xarici bazarlara çıxarılması işi ilə məşğul olan şirkətlərin sayı çox sürətlə artmağa başladı. iltizam sisteminin ləğvindən keçən bir ildən sonra, yəni 1873-cü ildə Bakıda 12 şirkət fəaliyyət göstərdiyi halda, onların sayı 1879-cu ildə 79, 1900-cu ildə isə 146-ya çatmışdı [11, 282]. Qeyd etmək lazımdır ki, qoyulan kapital öz bəhrəsini verməyə başlamışdı. Belə ki, Nobel qardaşlarının əldə etdikləri galırın miqdarı 1874-cü ildə 3 milyon rubl olduğu halda, 1885-ci ildə bu rəqəm 15 miliona çatmışdı [11, 282]. Bakı neft sənayesində neftçixarma işində müxtəlif texniki üsullar tətbiq olunurdu. Neft quysusuna zərbə vurmaq və uzunsov vedra (jelonka) tətbiq etmək üsulları neftçixarma işində üstünlük təşkil edirdi. XIX əsrin 70-ci illərinin II yarısından başlayaraq neftçixarma işində el eməyini buxarı mühərrikləri ilə əvəz edilməsi neft sənayesində bir əvvəriliş idi. Bu yeniliyin tətbiqi nəticəsində əgər 1875-ci ildə Bakı neft sənayesində 35 qazma quysusu olduğu halda, 1900-cu ildə onların sayı artıq 1710-a çatmışdı. [11, 282]. Buna müvafiq olaraq Bakı neft sənayesində neftin hasilatı 1870-ci ildə 1.482.100 pud (1 pud = 16 kiloqrama bərabərdir - C.B.) olduğu halda, bu rəqəm 1898-ci ildə 489.000 pud olmuşdu [11, 282]. 1918-ci ilin iyunun 5-də callad S.Şaumyanın sağ əli Bakı Soveti Neft Komitəsinin sədri Ter-Qabreləyanə neft şəhərini nəyin bahasına olursa-olsun saxlamaq, mümkün «olmadığı təqdirdində şəhəri yandırın» emrini verən, «cənab milyardçı ləqəbini daşıyan C.Rotfellerin ayırdığı milyonlar hesabına Rusiyada hərbi əvvəriliş edərək hakimiyyəti elə keçirən V.I.Lenin, Bakı neft rayonunda 1895-ci ildə 384 mln. pud, 1902-ci ildə isə 637,7 mln. pud neft hasil edildiyini və «demək olar ki, bütün neft Bakı quberniyasında çıxarılır» ifadəsini işlətmüşdi. Bu ifadənin «Sovet hakimiyyətinin banisi» tərəfindən işlətməsi təsadüfi deyildi. Çünkü, XIX əsrin 70-90-ci illərində Bakı nefti beynəlxalq münasibətlərdə, xüsusilə də böyük

dövlətlər arasında olan münasibətlərə xüsusi yer tuturdu. Belə bir fakt da təsadüfi xarakter daşılmıştı, dünyani yenidən bələdşürmək üzrə XX əsrin əvvəlində yaranma prosesi başa çatmış iki hərbi siyasi bloka daxil olan birliyin üzvləri – Böyük Britaniya, Fransa və çar Rusiyasına məxsus neft şirkətləri 25 iləndən artıq bir dövr ərzində Bakı neft sənayesində təmsil olunmuşdular. 1917-ci ilin aprelində I Dünya müharibəsinə «Antanta» bloku tərəfindən qoşulan ABŞ-ın «Standart oyl» şirkətinin nümayəndəsi Herbert Tvidlt hələ 1880-ci ildə Bakıya gəlmiş və burada təmsil etdiyi şirkət üçün konsessiya almağa da səy göstərməmişdi. Bakı neft rayonunda neft hasilatı üzrə pay almağa nail olmayan ABŞ-ın neft məqsəti burada fəaliyyət göstərən Avropa neft şirkətlərinin məxfi şəkildə sahmlərini almağa başlamışdı. Burada əsas məqsəd öz inkişaf sürətinə görə ABŞ-ı geridə qoyan Bakı neft rayonunun imkanlarının genişlənməsinin qarşısını almaq idi. Bu məqsədlə ABŞ deyil, həm də Avropa ölkələrinin neft şirkətlərinin məxfi nümayəndələri da sayyah adı ilə Bakıya gəlir, özlərini tədqiqatçı kimi təqdim edərək neftli torpaqlarla maraqlanırdılar. Belə «sayyah»lardan biri isveç menşəli Stiven Hedin idi. Öz cəsusluq fəaliyyəti ilə çoxdan diqqəti cəlb edən bu şəxs 1885-ci ildə Bakıya gəldikdən sonra Cənubi Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə «maraqlanır» və missionalıq fəaliyyəti ilə məşğul olmuşdu. Burada XX əsrin 40-50-ci illərində keçmiş SSRİ Neft Sənayesi Naziri N.K. Baybakovun referenti işləmiş Avqust Qermanoviç Helkvristin bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi, iqtisadi və hərbi qüdrətinin yaradılmasında müstəsna yeri olan Azərbaycan Xəzər dənizində neft sonay sahəsinin yaradılmasına hər vasitə ilə mane olmaq üçün artdığı əvvəlcədən düşünlülmüş və galəcək şirkətin niyyətli məqsədlər üçün göstərdiyi fəaliyyəti də xatırlatmaq yerinə düşür. N.Baybakovun tapşırığı ilə tanınmış Azərbaycan alimi, Sosialist Əməyi Qəhrəmanı, AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmləri üzrə elmlər doktoru, professor Baba Babazadəni nə Abşeron yarımadasında, nə də Xəzər dənizində neftin olmaması [5, v. 145] ilə bağlı SSRİ Neft Sənayesi Naziri adına rəsmi ərizə yazınmağı məcbur edən bu mənfur şəxsin o zaman hansı çirkin niyyətlər güddüyü indi artıq biza məlumdu.

Bu hadisələr arasında yalnız zaman fərqi var, amma Azərbaycan xalqının təbii sərvətlərinə daima göz dikin düşmən qüvvələr indi də öz cinayətkar planlarını qurmaqdə davam edirlər. Bütün bunlara baxmayaq qeyd etmək lazımdır ki, 1898-1903-cü illərdə Bakı neft sənayesine qoşulan bütün kapitalın 56 %-i xarici kapitalın payına düşündü. Bu da bir danılmaz həqiqətdir ki, bütün bunlara yanaşı əldə edilən gəlirdən götürülən onun əsl sahibi olan Azərbaycan xalqının deyil, Rusiya imperiyasının yurtdışı maraqlarının təmin edilməsinə sərf edildi. Çar Rusiyasının və onun müttəfiqlərinin maraqlarının təmin edilməsinə yönəldilməsinə təşkil etmək üçün hökumətin yeritdiyi siyaset neft sənayesində inhişarları – bank kapitalı ilə sonayə kapitalının birləşməsi ilə nəticələndi. 1888-cü ildə «Bakı neft sonayeciləri qurultayı» adlı təşkilatın yaradılması bu prosesin bariz nümunəsi idi. Əsrin sonunda Bakı nefti dünyada çıxarılan neftin 52 faizini, Çar Rusiyasında isə çıxarılan neftin 95 faizini verirdi. 1900-1905-ci illərdə Bakı neft mədənlərindən hər il orta hesabla 10 milyon ton neft çıxarıldı. 1914-cü ildə isə, yəni I Dünya müharibəsi başlayan zaman neftçixarmanın həcmi 7,5 milyon tonu enmişdi [9, 347].

Bundan əlavə neftin satışında çox böyük dəyişikliklər baş vermişdi. 1900-cü illə müqayisədə, Bakı neftinin qiyməti, 1911-ci ildə 50 %, 1912-ci ildə isə 86 faiz bahalaşmışdı. Bunun səbəbi isə Bakı neft sənayesində təşkil olunan və əsas məqsədləri Azərbaycan xalqına məxsus bu qiyməti təbii sərvətin tələnə edilməsi olan Avropa və çar Rusiyası neft şirkətlərinin yeritdikləri təlan qarət siyasetin nəticəsi idi. Burada daha çox üç böyük şirkətin rulslara məxsus «Produql», isveçəsilli, lakin Rusiya tələbəleri olan Nobel qardaşlarına məxsus «Nobel Mazut» və ingilislərə məxsus «Royal Date Sell»in qarətçi fəaliyyəti diqqəti cəlb edir. «Nobel Mazut» şirkəti hazır kerosinin 77 %-nin, artıq qalan neft məhsullarının isə 56 %-nin satışı öz əlində cəmləşdirmişdi [9, 347]. I Dünya müharibəsi ərəfəsində Bakı neft mədənlərindən 489 milyon pud neft çıxarılmış və buradan dünya ölkələri bazarlarına satış üçün 322,2 milyon pud müxtəlif neft məhsulları çıxarılmışdı [9, 351].

Bakı neft rayonunda çıxarılan və ixrac edilən neftin hacmi göstərir ki 1914-1918-ci illərdə öz coğrafi miqyasına görə insanlıq tarixində dünyani yenidən bələdşürmək üçün başladılmış I Dünya müharibəsində vuruşan dövlətlərin öz cinayətkar hərbi-siyasi məqsədlərinə çatmaq üçün bu strateji məhsulun beynəlxalq münasibətlərdə hansı rol oynadığını bir daha sübut edir. Qeyd etmək lazımdır ki, başqa enerji resurslarından fərqli olaraq neft, hərbi siyasetdə həllədici əhəmiyyət kəsb edir. Buna

göra də I Dünya müharibəsində benzin, kerosin və digər məhsulların istehsalı üçün neft emalını təmin edən strukturların olmadığı halda hər hansı başqa bir səbəbdən danışmaq yersiz idi. Çar Rusiyasının müstəmləkəsi olan Şimali Azərbaycanın dünyadan neft mərkəzi rolunu oynayan Bakı neft rayonu bütün bu imkanlara malik idi və buna görə də Bakı neft rayonu böyük dövlətlər üçün sonsuz qarət mənbəyi, Azərbaycan xalqı üçün isə talan olunmaq və yoxsullaşmaq faktı ilə üz-üzə qalmışaq ibəti idi.

I Dünya müharibəsi illərində Böyük Britaniyanın hərbi-dəniz donanması naziri məhşür: «...əgər neft krallıqdırsa, Bakı onun tacıdır» cümləsinin müəllifi Uinston Çorcill tərəfindən donanmanın kömürlə deyil, neftlə işləməsi üzrə qanunu Böyük Britaniya parlamentində qəbul edilmişdi. I Dünya müharibəsi ərəfəsində ingilis geoloqları tərafından Yaxın Şərqi ölkələrində neft yataqlarının aşkar edilmesi və 1909-cu ildə «İngilis-İran neft şirkətinin yaradılması faktı bu fikri səyləməyə əsas verir ki. Böyük Britaniya imperiyasının Ön Asiya siyasetində neft amili xüsusi yer tuturdu. Məhz hamisi Uinston Çorcill təkidi həkimdən «İngilis - İran neft» şirkətinin sahmlərinə dair nəzarət paketlərinin alınmasını tələb etmişdi. Bu isə onu göstərir ki, bu dövrda Yaxın Şərqi nefti tekə iqtisadi deyil, həm də ilk növbədə siyasi xarakteri daşımağa başlayır. 1914-cü ildə Böyük Britaniya parlamentində U.Çorcilin təklifi qəbul edildikdən sonra I Dünya müharibəsi başlamışdı. Neftin dövlətlərə və beynəlxalq münasibətlərdə həllədici amilə çevriləməsi, I Dünya müharibəsinə «motorlar müharibəsi»nə çevrildi. Aviasiya və tankları istehsalı hərbi-strateji zərurətə çevrildi və Almaniyanın hərbi-siyasi dairələri müharibədə öz məglubiyətlərinin əsas səbəbinin neft yanacağı ilə işləyən tankın və aviasiyanın orduda bütün güclü ilə işlədilməsində göründür. Neft tekə yanacaq, sürgü yağıları deyil, həm də döytüs sursatları – partlayıcı maddələr istehsalı üçün də istifadə olunurdu. Məhz, I Dünya müharibəsi zamanı vuruşan dövlətlərin ordularında yanacaqla işləyən tank, avtomobil və təyyarələrlə yanaşı, neftdən hazırlanmış döytüs sursatlarından istifadə olunmuşdu. Tank hərbi əməliyyatların əsas attributuna çevrildi. I Dünya müharibəsinin başlanması Çar Rusiyası üçün ağır zərər olsa da, özünü Bakı neftinin hesabına o dövrədə çox qüdrətli dövlət hesab edirdi. Müharibənin başlanması və bù müharibə Böyük Britaniya, Fransa, Çar Rusiyası, Almaniya və 1917-ci ildə ABŞ-ın müharibəyə qoşulması ilə neftə olan tələbatı artması onun dəniz bazarında qitliginə səbəb oldu. Nəticədə neft hasilatının həcmindən neft Bakı, ABŞ, Qacarlar İranı və Meksikani da töbü keçmişdi. 1914-1917-ci illər ərzində Bakı neft rayonunda 28683 min ton neft çıxarılmışdı ki, bu da ümumdünya neft hasilatının 75 %-ni təşkil edirdi [9, 358].

Buna görə də Antanta ölkələrinin əsas rəsibi olan Almaniya ilə müqayisədə hərbi üstünlüyü özünü açıq şəkildə göstərdi. Elə bu səbəbdən də Böyük Britaniyanın Baş Naziri Lloyd Corc Azərbaycan neftinin Almaniyada satışının dayandırılmasını təkidlə tələb edirdi. 1917-ci ildə Rusiya imperiyasının stüqütü Qafqaz cəbhəsində çox böyük boşluqların yaranmasına səbəb oldu. Hər iki hərbi-siyasi blokda daxil olan dövlətlərin ordularının Bakıya yürüşə başlandı.

Neftin I Dünya müharibəsində həllədici vasitə olduğunu əyani olaraq görən və məglubiyətə düber olan Almaniya və onun müttəfiqi olan Osmanlı dövlətinin də Bakı ilə bağlı planları mövcud idi. I Dünya müharibəsi illərində Osmanlı dövlətinin iqtisadiyyatı ağır vəzifəyə ditişmişdi və onun neft məhsullarına böyük ehtiyacı var idi. Buna görə də 1918-ci ilin payızında Osmanlı dövləti ilə AXC-ti arasında imzalanmış müqaviləyə əsasən AXC hökuməti Osmanlı dövlətinə 1 milyon lira dəyərində neft və neft məhsullarını satmaq əhdəliyini götürmüştü. Buna görə də 15 oktyabr 1918-ci il tarixdə Osmanlı dövlətinin Şərqi Orduları Qrupunun komandanı Xəlil paşanın müdafiə naziri Ənvər Paşa vurdugu şifrəli teleqram Bakı neft mənbələri ilə bağlı hansı planların nəzərdə tutulduğu aydın görünür: «Bu gün Bakıdakı anbarlarda toplamış olan neft və mazutun bugünkü fiyatlara görə qiyməti yüz milyonlara lira təşkil edir. Tanrımnın bir lütfü olaraq əldə etdiyimiz bu qaynaq bütün maliyyə səximimizi qarşılıyacaq mahiyətdədir... Bakı uğrunda apardığımız iki-üç müharibədə üç mina yaxın can kayb etdik. Bundan dolayı Bakı vətəniin əhəmiyyətli hissəsindən fetih hansı olaraq bizim və Azərbaycanın yararlanması lazımdır» [7, 221-222]. Bundan əlavə Osmanlı dövlətinin Türrançı siyaseti baxımdan da Bakı şəhər türk dünyası üçün həm də bir açar rolu oynamışdı. Qeyd etmək lazımdır ki, 1918-ci ilin noyabrın sonundakı Bakıda olan Osmanlı dövləti hərbi komandanlığı tərəfindən neft məhsullarının daşınması üçün Bakı-Batum ağ neft (Kerosin – C.B.) kəmarının təmiri üçün tədbirlər görüldü və Bakıdan Batum terminalına Türkiye və Almaniya üçün hər gün ən azı 23

sistem neft daşındır [8, 41]. Amma Almaniya Bakı nefti məsələsində öz müttəfiqi olan Osmanlı dövlətinə heç də etibar etmirdi. Alman komandanlığı Ukrayna və Qara dəniz vasitəsi ilə Gürcüstana çıxmış və oradan Bakı istiqamətde iralılımaya planlaşdırılmışdı.

Almanların təzyiqi ilə Gürcü fraksiyasının Cənubi Qafqaz Səymində çıxaraq öz «dövlət müstəqilliklərini elan etmələri» də Bakı nefti ilə bağlı idi. Buna görə də Yaxın Şərqi hərbi teatr meydanından Alman komandanlığının qərarı ilə general fon Kressin hərbi hissələrinin Gürcüstana göndərilmişdi və əsadiyi deyildi. Almaniya Baş Qərargah rəsisiin müavini E.Lyütendorfun «...ordunun yanacağı olan ethiyalarını yalnız Bakı nefti hesabına təmin etmək mümkündür, olar» sözü yuxarıda deyilən fikri təsdiq edir. Lakin almanın planlarından xəbərdar olan Böyük Britaniya hərbi komandanlığı general L.Denstrivlin 1000 nəfərlik hərbi desant qrupunun Qacarlar İranının Ənzəli şəhərindən Bakıya yerdilmesinə razılıq verdi. Burada bir tarixi siyasi möqamə xüsusi diqqət yetirən yerine düşərdi. Müasir dövrdək I Dünya müharibəsi tarixinə həsr olunmuş elmi ədəbiyyatın tam əksriyyətində vuruşan dövlətlərin əsas möqsədlərinin Osmanlı imperiyası mülklərinin bölüşdürülməsi olduğu göstərilir. Lakin nə üçün və hansı «etdiyi güñahlara» görə Osmanlı dövlətini və bu dövləti yaradın türk xalqını cazalandırmaqdə möqsəd nə idi? Bu göstərilmir. Osmanlı imperiyası, Qacarlar İranı və Cənubi Qafqazın Bakı neft rayonunun tükənməz enerji resursları ilə zəngin olduğunu bilən Böyük Britaniya və Çar Rusiyasının hərbi-siyasi dairələri 1828-ci il Türkmençay, 1907-ci ildə isə bütün Qacarlar İranını öz nüfuz dairələrinə bölen yiricə xisət sahibi olan bu dövlətlər Fransanı da cəlb etməklə Osmanlı imperiyası ərazilərinə daxil olan enerji resursları ilə zəngin Yaxın və Orta Şərqi ölkələrini öz aralarında bölüşdirməyi planlaşdırmışdır.

1915-1916-ci illərdə Çar Rusiyası-İngiltərə, Çar Rusiyası – Fransa və İngiltərə-Fransa iki tərəflə keçirilən məxfi görüşlərde əldə edilən razılaşmalar da bunu təsdiq edir [10, 279]. Osmanlı dövlətinin məhv etmək və onun ərazilərini bölüşdürmək üçün müxtəlif qondarma «əsəb və bəhənələr» axtarıb tapan və yaxud əz yirtici xisətlərinin məhsulu olan xristian təssübəşəliy vərdəsi altında dağdıcı planlar quran bir vəhşi avropalıların vəhşi övladları guya müsəlman dininin hakim olduğu bu dövlətdə xristianların, xüsusilə də xristian kilsəsinin bidəti saydığı qriqoryan ermənilərinin incidildiyi, insani haqlarının pozulduğunu bahana edərək onlardan Osmanlı dövlətini dağıtmak üçün bütün mümkün olan və olmayan əvəzərlərdən istifadə etməyə başladılar. 1914-cü ildə olan I Dünya müharibəsinin taşəbbüskarı olan Kayzer Almaniyasının zorən «müttəfiqi» olan Osmanlı imperiyası hökumətinin və bütün türk xalqını 1915-ci il aprelin 22-də vətəndaşları olduqları dövlətə xəyanət etdiklərinə görə 2345 erməni terrorunun həbs edilməsini «soyqırımı» cinayəti kimi qələmə verən başda Böyük Britaniya və ABŞ olmaqla Antanta ölkələri Osmanlı dövlətinin məhv edilməsi qərarını artıq vermişdilər. I Dünya müharibəsinə 1917-ci ilin aprelində qoşulmasına baxmayaraq, hələ müharibənin əvvəlinə yaxın bir dövrde ABŞ-in yeni seçilən prezidenti Vudro Vilson, hökumətin «Antanta» hərbi blokunda hərbi attaşesi olan polkovnik Xausun «...cənab prezident Osmanlı dövləti ilə birbaşa münasibələri biz səfir Morgentau əvəzəsi ilə qura bilərik...» sözüne Vudro Vilson «...tezliklə Türkiyə adlandırılacaq bir şey olmayıacaq» [10, 299] - deyə cavab vermişdi. ABŞ prezidentinin verdiyi bu birmənli cavab yuxarıda söylənilən fikri bir daha təsdiq edir. Bu hadisədən 10 il keçən də, ABŞ-in Türk xalqına və Türkiyə dövlətinə münasibəti mahiyyət etibarı ilə dayışmamışdır.

Yuxarıda qeyd olunduğu kimi, I Dünya müharibəsində vuruşan dövlətlərin əsas hədəflərindən biri ikinci bölüşdürülmüş Azərbaycan və onun dünya neftçixarma mərkəzi olan Bakı idi.

Bu dövrdə Yaxın Şərqi böyük hərbi qüvvə saxlayan Böyük Britaniya imperiyası heç bir dövləti bu regiona buraxmaq istəmirdi. Böyük Britaniyanın Baş naziri Lloyd Corc öz memuarlarında yazırkı ki, «Biz o vaxt əli qoynunda oturmamışdıq». 1926-ci ildə İngiltərənin «Tayms» qəzeti 1918-ci ildə ingilislərin Bakıya qoşun yeridikdən sonra buraya hansı maqsadla gəldiklərinin: «Biz gəlmışdik ki, Bakının neft mədənlərini zəbt etdik» - olduğunu öz sahifələrində açıq şəkildə etiraf etmişdi [6, 346]. Bu faktı da qeyd etmək lazımdır ki, neft Bakını işgal etmək üçün ingilisləri buraya davət etmək üçün Qacarlar İranın Ənzəli şəhərinə birinci qaçaraq golub öz xidmətlərini təklif edən ermənilər olmuşdu. Lakin, qeyd etmək lazımdır ki, bütün bu qısa müddət ərzində verən hadisələrdən an dəhşətli o idi ki, Cənubi və Şimali Azərbaycan ərazilərini öz aralarında bölüşdürünen Böyük Britaniya və Rusiya imperiyaları Bakını əllerindən vermək istəmirdilər. İlk növbədə onu qeyd etmək lazımdır ki, Bakı neft sənayesində Böyük Britaniya və Çar Rusiyasının neft şirkətlərinin

xüsusi yerləri var idi.

Buna görə də Rokvellerden maliyyə yardımını alaraq Rusiyada hərbi əvvələş yol ilə hakimiyəti əla alan V.I.Lenin, L.Trotski, F.Dzerjinski və digər bolşeviklər [13,] Bakını əldə saxlamaq üçün 1917-ci il dekabrın 16-də bolşevik və «Daşnakşütün» partiyalarının üzvü S.Q.Şaumyanı Qafqazın fəvqələdə və səlahiyyətli komissarı təyin etdirilər. Geniş səlahiyyətlər olan S.Q.Şaumyan, həm də Bakı Sovetinin sadri olduğu üçün ona V.I.Leninin birbaşa göstərişi ilə 500 min rubl vəsait ayırmışdır [11, 199]. Bakıda hakimiyəti əla alan S.Q.Şaumyan Sovet Rusiyasının rəhbəri V.I.Leninən yeni təşpihinqlər alır. 1918-ci il fevralın 14-də V.I.Leninin ona ünvanlaşığı teleqramda bu öz əksini tapşmışdır [11, 200]. Mərkəzi hökumətdə Qafqaz məsələləri ilə məşğul olan İ.V.Stalin isə 19 mart 1918-ci ildə S.Q.Şaumyanaya yazdığı məktubunda: «Bakını hərbi və maliyyə cəhdən möhkəmləndirmək lazımdır...» fikrini ifadə etməkdə məqsədi Bakı neft rayonunun nəyin bahasına olursa olsun əldə saxlamaq idi [11, 200]. Bu məqsədə V.I.Leninin göstərişi və İ.V.Stalinin biliavasita iştirakı ilə Bakı Sovetinə 30 milyon 800 min rubl maliyyə vəsaiti ayrılmış və Moskva hərbi dairəsindən neft şəhərinə 14 aeroplən, 2 zirehli qatar, 5 min tüfəng və hərbi dəstə göndərilmişdir [11, 200]. Sovet Rusiyasında hərbi və maliyyə yardımını olan Stepan Shaumyan 1918-ci ilin martın sonunda Bakı şəhərini əsl sahibi olan azərbaycanlılardan təmizləmək üçün soyqırımı cinayəti törətdi.

Moskva hərbi dairəsindən alınan silahlar, o cümlədən 5 min tüfəng Qafqaz cəbhəsinin müxtəlif bölgələrindən Bakıya gətirilmiş erməni əsgərlərinə paylanmışdır. Qeyd etmək lazımdır ki, 10-12 minlik Bakı Sovetinin tabeliyində olan qondarma «qırmızı qvardiya»nın 70 faizi ermənilərdən ibarət idi [6, 326].

Sovet Rusiyası Bakını əldə saxlamaq üçün ermənilərdən biri dəhşətli silah kimi istifadə edəcək Şimali Azərbaycan ərazilisinin İrəvan, Naxçıvan, Zəngəzur, Qarabağ, Şamaxı, Quba, Lənkəran bölgələrində 300 000 nəfərdən çox azərbaycanlıların soyqırımı təşkil etmişdir. Bu məsələdə erməniləri öz tərəflərinə çəkmək istəyən Böyük Britaniya, ABŞ və hökumətləri də onlara maliyyə yardımını ilə bərabər, həm də hərbi təlimlər keçirdilər. Sovet Rusiyası 1918-ci ilin iyunu əvvəlində Bakıda vəziyyətin ağırlaşdırıldından xəbər tutduqdan sonra Shaumyanın ünvanına bir sıra müraciətlər ünvanlayır. Bu müraciətlərdən biri onun Bakı Neft Komitəsinə sədr təyin etdiyi Ter-Qabreliyana ünvanlanmışdır. V.I.Lenin tərəfindən vurulan teleqramda: «Bundan əlavə siz Tərə əgər hücum təhlükəsi olarsa, o Bakını tamamilə yandırmaq üçün hər şeyi hazır etsin və bunu mətbuatda çap etdirsin» [12]. Bu teleqramdan sonra Lenin tərəfindən S.Shaumyanın ünvanına 50 milyon rubl maliyyə vəsaiti də göndərilmişdir ki, ondan istifadə edərək Bakının yandırılmasını həyata keçirsin. Bakıda tərətilən türk-müsəlman soyqırımı gizlədərək ona «Vətəndəş mühəribəsi» donu geyindirən də məhz Stepan Shaumyan 1918-ci il aprel ayının 13-də Moskva, Sovet Rusiyasının rəhbəri V.I.Leninə göndərdiyi məktubda 30-31 mart və 1 aprelde Bakı şəhərində şiddetli vuruşma olmuşdur.... Bir tərəfdən Sovet Qırmızı Qvardiya, bizim təşkil etdiyimiz Beynəlxalq Qızıl Ordu, Qırmızı Donanma və erməni milli hissələri, o biri tərəfdən «Musavat» partiyasının başçılıq etdiyi... müsəlman «Vəhşi diviziyası» və silahlı müsəlman quldur dəstələr vuruşdular. Biz də Aviasiya məktəbinin hidroaeroplani da kömək etdi. Düşənən tamamilə darmadağın etdi... Düşmən tamamilə darmadağın edilmişdir... Onlar Bakıda üstün gələşədilər, səhəri Azərbaycanın paytaxtı elan edər, bütün qeyri-müsəlman ənşürlər tərkisələr edilib qırılardı» [6, 332]. Məktubun məzəmunu belə bir fikir söyleməyə əsas verir ki, Sovet Rusiyasından xüsusi təşpinqi alan bu calladın əsas məqsədi Azərbaycan xalqına divan tutaraq onu öz doğma torpağından mərhüm etmək və sərvətlərinin əla kəçirmək idi. Onun şəhərin müsəlman əhalisini divan tutarkən Moskva hərbi dairəsindən göndərilen aeroplannlardan istifadə edildiyini etiraf etməsi faktı belə bir fikri qəti surətdə təsdiq etməyə əsas verir ki, bu cəllad Azərbaycanlıların soyqırımı təşkil etmək sifarişini Sovet Rusiyası rəhbərliyindən almışdır. Digər bir təkzib edilməz fakt odur ki, Bakının milli qüvvələr tərəfindən gələcək Azərbaycan dövlətinin paytaxtı elan etməsindən qorxuya düşən bu calladlar buna yol verməmək üçün Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətdilər. Cinayətkar sovet hökumətinin nəyin bahasına olursa olsun Bakını slında saxlamaq istəyini təsdiq edən fakt Almanıyanın İstanbulda konsulunun 1918-ci il iyul ayının əvvəlində öz hökumətinə təqdim etdiyi hesabatında da öz əksini tapmışdır. Konsul bolşeviklər tərəfindən Bakını güclü mühafizə edildiyini qeyd edir və «Bakı məsələsi» ilə bağlı Sovet Rusiyası ilə damışqlar aparmağı təklif edərək yazırıdı:

«Əgər biz bolşeviklərlə sazişa gələ bilsək, onda Bakının neft mədənləri və neft ehtiyatları bütövlükdə əlimizə salamat keçəcək. Əgər bunun əksinə olaraq, bolşeviklər şəhəri tərk etməyə məcbur olsalar, mədənləri yandıracaqlar, onda nə biz, nə də türklər neft ehtiyatlarından istifadə edə biləcəyik. Onlarsız isə Qafqaz donuz yollarının istismarı tezliklə dayanacaqdır» [6, 347]. Bu fikri daha başqa bir fakt da təsdiq edir. 1918-ci ilin iyulunda İstanbulda kofnraşında iştirak edən Azərbaycan XC-ti nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadənin M.H.Hacınskiyə məktubunda qeyd edirdi: «Sizə məlumdur ki, neft haqqında məsələ Azərbaycandan çox Türkiyə-Almaniya məsələsidir» [2, v. 2]. Məsələnin maraqlı tərəfi odur ki, I Dünya müharibəsində vuruşan dövlətlərin, o cümlədən Böyük Britaniya hökumətinin də planlarında Bakını işğal etmək xüsusi əməliyyat planı var idi və onu hayata keçirməyi Qacarlar İranının Ənzəli limanında yerləşən ingilis hərbi dəstəsinin komandanı general Lionel Denstrellə tapşırılmışdır.

Qeyd etmək lazımdır ki, Bakı Sovetindən hakimiyyəti təhvil alan qondarma Dentrokaspi hökumətinin üzvleri olan ecerlər, mənşəvikkər və erməni daşnakları Bakı şəhərini əllərində saxlamaq üçün Böyük Britaniya qoşunlarının dəvət olunması məqsədi ilə erməni daşnaklarından ibarət nümayəndə heyətini Qacarlar İranının Ənzəli şəhərinə göndərmişdilər. Ermənilər general G.Denstrellin komandanlığı altında 20 min nəfərlik Böyük Britaniya qoşununun Bakıya galəcəyini gözlayırdılar. Lakin, avqustun 4-də Bakıya cəmi 1000 nəfərlik hərbi dəstə daxil oldu və şəhərdəki vəziyyətə tanış olduqdan sonra, həmin ayın 24-də general G.Denstrell şəhəri tərk etmək haqqında qərar qəbul etdi. Sentrokaspi qondarma hökumətinin zəifliyi və xüsusilə də erməni daşnaklarının özbəşinliginən geniş miqyas alması ingilis komandanlığının belə bir qərar qəbul etmək qənaətinə gətirmişdi. Digər osas səbəb isə Birləşmiş Qafqaz İsləm Ordusunun Bakı şəhərini azad etmək istiqamətində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar idi. Artıq 1918-ci ilin avqustun sonunda ingilis komandanlığı müqavimət göstərməyin heç bir əsası olmadığını anlımışdılər. Buna görə də onlar Ənzəli limanına döndərən ermənilərin müqaviməti ilə rastlaşdırılar və onların hərbi hücumuna məruz qalaraq 47 nəfər itki verdilər. Lakin bu, heç də uzun sürmədi.

L.Denstrell Bakıdakı ecer, menşəvik və daşnaklarla əlaqə yaratdı ki, şəhərin işğali plannı hazırlanmadıq və hayata keçirməkdə onlardan yardım alıñ [6, 326].

İngilis komandanlığının fəaliyyəti nəticəsində neftçixarma sahəsinə vurulan zərər 45 milyon rubl, o cümlədən neftdaşımada dəyən zərər 157,55 milyon rubl. Təşkil etmişdi. Büttövlükdə isə ümumi hasilatda dəyən zərər isə 220,57 milyon təşkil etmişdi [6, 416]. İngilis komandanlığının 1918-ci ilin dekabrından 1919-cu ilin iyulunadək Azərbaycan Xalq Cümhuriyyəti Dəmir Yolu İdarəsinə sərnişin, yüksəkliklə maye yanacaq daşınması üzrə yıgilan borcu 26465929 rubl 75 qəpik idi. Büttövlükdə isə əldə olan rəsmi sənədlərə əsasən Ingilis komandanlığının AXC hökumətinə olan ümumi borcunun 25734220 rubl 64 qəpikyi hökumətin 354 sayılı cari hesabına köçürüldükdən sonra, qalan borcun məridi 52 200 150 rubl 39 qəpik təşkil etdirid [6, 416]. Bütünlükdə isə 1918-ci ilin dekabrından 1919-cu ilin avqustunadək olan müddət ərzində 113,5 milyon rubl dəyərində 30 milyon pud neft ingilis hərbi komandanlığı tərəfindən Azərbaycandan aparılmışdır [8, 41].

Bundan əlavə Ingilis komandanlığının sıfırı ilə göstərilən müddət ərzində ağ neft kəməri və dəmir yolu ilə Bakıdan göndərilən bütün növ neft məhsullarının ümumi həcmi 29830989 pud 37 funt olmuşdur ki, onun da 19552316 pud 33 funtunun hansı ünvana göndərildiyi məlum deyildir. Bütün bunlar 1918-1920-ci illərdə mövcud olmuş AXC hökumətinə və Azərbaycan xalqına Böyük Britaniya imperiya nümayəndəlerinin ilk növbədə dövlət və hərbi xidmətlərinin hansı münasibət göstərdiklərini bir daha təsdiq edir.

Böyük Britaniya Osmanlı dövlətinin məglub olaraq 30 oktyabr 1918-ci ildə imzaladığı Mudros müqaviləsindən sonra türk qoşunlarının Cənubi Qafqaz, ilk növbədə isə neft Bakısını tərk etməyi tələb etdi. Böyük Britaniya qoşunlarının komandanı general Tomson Bakı limanında AXC-nin dövlət bayrağını təhqir edərək bu «əsgər parçası»nı çıxarıb atmağı tələb etdi. Şəhəri əla keçirdikdən sonra AXC hökumətinə etinasiqliq göstərən general Tomson ondan Müdafiə Nazirliyinin Bakı şəhərindən çıxarılmasını tələb etdi və şəhərin özünü və onun neft mədənlərinin Böyük Britaniya dövlətinin mülkü olduğunu elan etdi. Lakin 1918-ci il dekabrın 28-də yenidən təşkil olunmuş hökumətin başçısı Fətəli xan Xoyskinin gərgin söyləri nəticəsində ingilis komandanlığı ilə normal münasibətlər qurmaq mümkün oldu və general Tomson onu Azərbaycanda yeganə qanuni

hakimiyyət olduğunu qəbul etdi.

Qeyd etmək lazımdır ki, ingilis işğali nəticəsində Azərbaycan neft sənayesine ağır zərər vuruldu. Bakı Soveti qoşunlarının bombardimanı və ingilislərin hərbi müdaxiləsi nəticəsində neft sənayesində dəyən ümumi zərərin məridi 21 milyon 548 min rubl təşkil edirdi [9, 415].

1918-cu il noyabrın 17-də «Bakı və onun neft mədənlərini işğal etmək» [3, 49] niyyəti ilə Böyük Britaniya qoşunları yenidən Bakıya daxil oldu.

Bakı neftini əla keçirmək niyyəti o zaman yanacağa və digər neft məhsullarına kəskin ehtiyacı olan I Dünya müharibəsinin başlanmasının təşəbbüskarı Almaniya hökumətinin planlarında da xüsusi yer tuturdur. Alman generalı Ludendorf hesab edirdi ki, Qafqazı əla keçirmək lə iqtisadi cəhətdən gücləndirmək üçün, onun açıqcasına etiraf etdiyi kimi, almanlara «Bakıya gəlib çıxməq» lazımdır idi. Almanıyanın Qafqazı, o cümlədən Bakını əla keçirmək cəhdlərinin ciddiliyi və ona böyük əhəmiyyət verdiyini Almaniya Baş qərargahının 1918-ci ilin iyul ayında Belçikanı Spa şəhərində keçirilmiş maxfi müzakirələrinin sənədləri də aşkar şəkildə təşqid edir. Müzakirələrdə Kayzer II Vilhelm, Hindenburg, Lüdendorf və digər hərbçicər iştirak etmişdilər. 1918-1920-ci ilin aprelin sonunadək AXC hökumətinin göstərdiyi bütün səylərə baxmayaraq Sovet Rusiyası Bakı neftinə sahib olmaq niyyətindən al çəkməyərək onu de-jure tanımaqdan imtina etdi və 1920-ci il aprelin 28-də Bakı Soviet Rusiyasının XI Qırmızı Orduyu tərəfindən işğal olundu.

Bundan əlavə 1919-cu il Paris Sülh Konfransında iştirak edən AXC nümayəndə heyətinin sədri Ə.M.Topçubaşovun göstərdiyi bütün səylərə baxmayaraq AXC və digər Avropa ölkələri tərəfindən də de-jure tanınmadı. AXC-nin siyasi taleyin həlliində Bakı neftində güclü mövqelərə malik «Nobel qardaşları» şirkəti və onun səhmlərini alan Rokfellerə məxsus «Standart Oyl» Rotsildlərə məxsus «Xəzər-Qara və Dəniz neft-sənaye və ticarət cəmiyyəti», ingilis kapitalına məxsus «Royal Date Shell» şirkətlərinin tutduqları mövqə isə xüsusi yer tutur. Bu mövqə AXC-nin siyasi taleyində həllədici rol oynadı.

Qeyd etmək lazımdır ki, AXC-nin bütün rəhbərləri neftin ölkənin siyasi taleyində tutduğu yeri dərinlən dərk edir və bundan maksimum dərəcədə istifadə etməyə çalışırdılar. AXC-nin Xarici İşlər Naziri M.H.Hacınskinin 1918-ci il iyul ayının əvvəlində İstanbulda M.Ə.Rəsulzadəyə təvəlvdən sonra AXC hökumətinin Bakı nefti ilə bağlı maraqlarının Azərbaycan hökuməti tərəfindən nəzərə alınacağını söyləməyi xahiş etmişdi. O, yazdırdı: «Türkiyə, Azərbaycan və Almanıyanın maraqlarının uzlaşdırılması üçün zəmin tapır. Bu zəmin Bakı nefti haqqında iqtisadi razılışmadan ibarətdir. Burada güzəştlər getmək olar».

Göründüyü kimi, AXC təmsilçilərinin keçirdikləri bütün diplomatik görüşlərdə, yazdıqları rəsmi məktublarda, apardıqları danışqlarda Bakı nefti məsələsi əsas məsələ olaraq Cümhuriyyətin siyasi taleyində xüsusi yer tutduğu aydın görünür.

Bakı neftinin AXC-nin siyasi tabeliyində oynadığı roldan bəhs edərkən burada ABŞ dövlətinin mövqeyini barədə fikir səyləyəmə mütlöq ehtiyac vardır. Belə ki, ABŞ şirkətləri XIX əsrin sonu-XX əsrin 1920-ci ilə qədərki dövrə Bakı neft sənayesində rəsmi olaraq təmsil olunmasalar da, göstərilən müddət ərzində həmişə buraya maraqlı göstərmişlər. Bu baxımdan ABŞ-in Rokfellerə məxsus «Standart Oyl» şirkətinin fəaliyyəti diqqəti cəlb edir. ABŞ hökumətinin çox güclü təsir gücünə malik Rokfellerin atdığı addımlar, 1918-ci ildə «Nobel qardaşları yoldaşlığı» şirkətinin səhmlərinin «Standart oyl» şirkəti tərəfindən alınması, 1919-cu ildə ABŞ hökuməti tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı həyata keçiriləcək siyasetin formalşdırılmasına dair arxiv sənədləri ilə tanışlıq ABŞ dövlətinin 1920-ci ilin yayına qədər bu regionda yeritdiyi siyasetin mahiyyətini anlamaqə imkan verir. Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məsələ qalib dövlətlərin, ilk növbədə ABŞ Prezidenti Vidor Wilsonun təklifi ilə 1919-cu ilin mayın 2-də Dördələr Şurasının iclasında müzakirə olunmuş və AXC-nin nümayəndə heyətinin Parisə buraxılması tələb olunmuşdu. Qeyd etmək lazımdır ki, Vidor Wilson Parısa yola düşərkən O, «Standart Oyl»un sahibi Rokfeller tərəfindən qəbul edilir, ona AXC nümayəndə heyəti ilə görüşmələr təlimatı verilsə də, ABŞ hökuməti tərəfindən onun de-yure tanınması qadağan edilir. Məsələnin maraqlı tərəfi odur ki, burada məqsəd, nəyin bahasına olursa olsun, Bakı neftini əla keçirmək istəyən Rokfellerin təklifi ilə gerçəklilik əsas rəqibi olan Böyük Britaniya neft şirkətlərini təmsilçisi H.Deterdingə qarşı mübarizə aparmaq üçün XX əsrin əvvəlində dünya maliyyəsi məsələləri üzrə məhşur saxtakar və

fırıldاقçı Harrı Tsınkler bu işe çəlb olunur. 1920-ci ildə İstanbul'a gələrkən Çar generalı Frangell ordusunda xidmət etmiş ehtiyatda olan zabitlər də daxil olmaqla 8000 nəfər şəxsi öz ətrafında toplayan Henri Sinfeler buradakı Bakı istiqamətində hərəkət etmək və neft mərkəzini Sovet Rusiyasının hərbi sənayesini cəyagnaşdırmaq kimi xəyalı bir plan hazırlayır. Lakin bu planın karşısına Osmanlı dövləti tərəfindən alınmışdı [9, 296].

1919-cu ilin mayında Parisə gələn AXC-tin nümayəndə heyətinin Ə.M.Topçubaşov başda olmaqla üzvləri ABŞ Prezidenti Vudro Vilsonun tövsiyyəsi ilə ABŞ-in Osmanlı dövlətindəki keçmiş sefiri Henri Morgentan ilə görüşür. 28 may 1918-ci ildə keçirilən bu görüş bir neçə saat çəkir. Nümayəndə heyətinin rəhbəri AXC-ti parlamentinin de-jure tanınmasını və ikitərəfli münasibətlərin qurulmasına təkif etsə də, Rokfellerin mövqeyi və işini görür [1, 7]. ABŞ hökuməti regionu dərinden öyrənmək üçün "Qafqazda Amerika administrasiyasının yardım Komitəsi" yaradıldı və öz nümayəndələri olan V.N.Haskel, Con Rondolf ve Ceyms Rey kimi şəxsləri olan V.N.Haskel sentyabrın 1-də Naxçıvanda ABŞ dövlətinə tabe olan general-qubernatorluğunun yaradılmasına böyük ehtiyac olduğunu söylədi. Əldə alan arxiv sənədləri belə bir fikri söyleməyə səs verir ki, AXC-nə məxsus əraziləri nəzarət götürən ABŞ dövlətinin hərbi-siyasi missiyasının əsas məqsədi Ermənistana hərbi-siyasi və maliyyə yardımını göstərilməklə bərabər, guya Cənubi Qafqaz xalqları arasında baş verə biləcək münasibətlərin guya qarşısının alınması idi, lakin əslində bu belə deyildi. 1919-cu il sentyabrın 5-də Ermenistan parlamentində çıxış edən V.H.Haskel iki ölkə arasında yaranmış hərbi-siyasi gərginliyin artmasına AXC hökumətini ittiham edir və ABŞ hökuməti tərəfindən Ermenistana yardım ediləcəyini və etdiqdən sonra, AXC hökuməti üzvləri ilə keçirdiyi görüşdə iş onun adından deyilənlərin yalan və böhtən olduğunu söyləyir [4, 109]. Bütün bunlar ABŞ dövlətinin AXC-nə qarşı hansı siyasi mövqe nümayiş etdiyiini açıq-aydın göstərir. Tarixdə varislik prinsipinə istinad edərək, birmənəli şəkildə söylemək olar ki, AXC-nin yaradılmasından 100 il ötsə də, 70 illik sovet işğalından sonra çox ağır itkiler və məhrumiyyətlər hesabına öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı, 1992-ci ildən bu günədək Qərb ölkələri, o cümlədən ABŞ, Fransa, Böyük Britaniya, RF və digər böyük xristian ölkələri tərəfindən həyata keçirilən ikili standartlar siyaseti ilə hər addımda qarşılaşmaqdə davam edir. Lakin bütün bunlara baxmayaraq Ümummilli lider Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti, bütün manecləri dəf edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında öz beynəlxalq mövqelərini möhkəm-ləndirmis və Cənubi Qafqaz regionunun lider dövlətinə cevrilmişdir.

BAKU OIL AND POLITICAL DESTINY OF THE AZERBAIJAN PEOPLE'S REPUBLIC

Summary

This article is devoted to the role of Baku oil in the political history of Azerbaijan, including the Azerbaijan People's Republic that occupied the main place in the history of national statehood, which existed during 1918-1920 years. The author, on the basis of archival materials, scientific literature and periodicals, was able to clarify the role of the Baku oil in the political history of the Azerbaijan People's Republic.

БАКИНСКАЯ НЕФТЬ И ПОЛИТИЧЕСКАЯ СУДЬБА АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ РЕСПУБЛИКИ

Резюме

Данная статья посвящена истории роли Бакинской нефти в политической истории Азербайджана, в том числе Азербайджанской Народной Республики. Занимавшая основное место в истории национальной государственности просуществовавший в течение 1918-1920 годах. Автор на основе архивных материалов, научной литературы и периодической печати сумел внести ясность роли Бакинской нефти политической истории Азербайджанской Народной Республики.